



Eldar Qəşəm oğlu Şahbazov – 75 il!

2023-cü ilin yanvar ayının 29-da, "Azərbaycan neft təsərrüfatı" jurnalı redaksiyasının ümumi məsələlər üzrə müavini, t.e.d., professor Eldar Qəşəm oğlu Şahbazovun 75 yaşı tamam oldu. O, 1948-ci il yanvar ayının 29-da Qərbi Azərbaycanda ziyali ailəsində anadan olub. E.Q.Şahbazov 1966–1972-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mexanika fakültəsində təhsil alaraq, mühəndis-mexanik ixtisasına yiyələnib. Həyatını neft-mədən maşın və avadanlıqlarının etibarlılığı problemlərinə, neft sənayesində nanoteknologiyaların nəzəri və praktik əsaslarının işlənməsi məsələlərinə həsr etmişdir.

E.Q.Şahbazov 1972–1990-ci illər ərzində Azərbaycan Neft Məşinçiyarına Elmi-Tədqiqat və Layihə İnstitutunda əmək fəaliyyətinə mühəndis kimi başlayaraq laboratoriya müdürü vəzifəsinə kimi yüksəlib.

E.Q.Şahbazov 1984-cü ildə İxtisaslaşdırılmış Elmi Şurada "Neft və qaz quyularının cari və əsaslı təmiri üçün qaldırıcı qurğuların texniki xidmət və təmiri rejimləri" mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinin layiq görüldü.

O, 1990-ci ildə "Səyyar neft-mədən qurğularının etibarlılığının artırılmasının elmi əsasları və təcrübü metodlarının işlənməsi" mövzusunda doktorluq işi müdafiə edərək texnika elmləri doktoru alımlıq dərəcəsinə, 1997-ci ildə isə professor elmi adına layiq görültüb.

1990–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun birinci prorektoru vəzifəsində, sonradan isə Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən "Neftin, qazın geoteknoloji problemləri və Kimya" ETİ-də direktorunun birinci müavini vəzifəsində işləyib. E.Q.Şahbazov eyni zamanda 1993-cü ildən hal-hazırkı kimi SOCAR-da çalışır. Uzun illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Danızda Neft və Qazçıxarma İstehsalat Birliyinin idarəetmə aparatının texniki-istehsalat şöbəsinin rəisi, sonra isə SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin müşaviri vəzifələrində işləmişdir. Neft və qaz avadanlıqlarının yaradılması və etibarlılığı problemləri sahəsində tanınmış alım olan E.Q.Şahbazovun bu sahədə bir sıra fundamental və tətbiqi işləri mövcuddur. Müəllif tərəfindən ilk dəfə olaraq neft və qaz avadanlıqlarının yaradılmasının texniki tapşırıq mərhələsindən tutmuş istehsalınadək tam istifadə tsikli üçün avadanlıqların etibarlılığının qiymətləndirilməsinin ehtimal xarakteristikalarının nəzəri əsasları işlənilmişdir. E.Q.Şahbazov tərəfindən "kiçik həyəcanlanma" funksional nəzəriyyəsi əsasında neft və qaz avadanlıqlarının etibarlılığının artırılması strategiyası işlənib hazırlanmışdır.

Eldar Şahbazov tərəfindən fundamental elmi işləmələr əsasında bir sıra sahə, sahələrarası dövlət və beynəlxalq standartlar yaradılmış, neft-qaz sənayesində geniş tətbiq olunmuşdur. E.Q.Şahbazov neft və qaz avadanlıqlarının etibarlılığı sahəsində nəzəri problemlərin həlliinə dair dünya miqyasında tətbiq olunmuş bir neçə beynəlxalq standartın müəllifi kimi 1994-cü ildə "Neft-qaz-mədən avadanlığının etibarlılığı" standartının Norveçdə yerləşən beynəlxalq komitəsində məruzə etmişdir. Bu standartlar üzrə SOCAR və ABŞ-nin "Penzoyl" şirkəti tərəfindən birgə tikilən və hazırda Gündəşli yatağında işləyən 2 sayılı sixici qaz turbin stansiyasının etibarlılığı hesablanmış və bunun sayısında istismar xərclərinin aşağı düşməsinə nail olmuşdur. Göstərilən standartlar və 80-dən çox elmi araşdırma nəticəsi E.Q.Şahbazov tərəfindən ümumiləşdirilərək neft-qaz avadanlıqlarının etibarlığının artırılması problemi üzrə yeni elmi istiqamət kimi qəbul olunmuşdur. Bütün bunlar E.Q.Şahbazov tərəfindən qələmə alınan "Səyyar neft-mədən qurğularının etibarlılığı və texniki xidməti" və "Bazar iqtisadiyyatı şəraitində kompressor stansiyalarının etibarlılığının təmin olunması problemlərinin nəzəriyyəsi və təcrübəsi" monoqrafiyalarında əksini tapmışdır.

E.Q.Şahbazov Rusiya, Böyük Britaniya, Fransa, Şotlandiya, ABŞ, Norveç kimi nüfuzlu ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda neft-qaz sənayesinin problemlərinə aid məruzələrlə çıxış etmiş və bir sıra elmi əsərləri ingiliscə və fransız dilinə tərcümə olunmuşdur. E.Q.Şahbazovun ölkəmizin neft

sənayesinin inkişafına təkan verən bir sıra araşdırmları təkcə Respublikamızda deyil, dünyanın qabaqcıl neft şirkətləri tərəfindən də rəğbətlə qarşılanmışdır. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Neftqaz texnoloji qurğu, sistem və avadanlıqlarının təmiri və bərpası üçün servis xidməti mərkəzindən ötrü ilkin texniki tələbat və biznes planı” işlənmişdir. İlk dəfə olaraq professor E.Şahbazov tərəfindən “kiçik təsir və həyacan” effektinin nəzəri əsasları işlənilmiş və bunun əsasında onun tərəfindən “TOCT 27503-81 (CT CƏB 283681) Nəşr olunmuşdur. Nadejnost və texnike. Sistema səbər və obrabotki informasiya. Metodları oşenki pokazateliyə nədəjnost” işlənilmişdir. Hal-hazırda neft sənayesində nanotexnoloji üssulların işlənilməsi və uğurla tətbiqi da professor E.Şahbazovun adı ilə bağlıdır.

Alim fundamental və tətbiqi elmlərin integrasiyası mexanizmini təklif edərək, özünün bilavasitə aktiv iştirakı və rəhbərliyi ilə Elmlər Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birləşmiş elmi-texniki Şurasının Əsasnaməsini işləmiş, həmin şuranın büro üzvlüyüne və bölmə sədrliyinə seçilmişdir. E.Şahbazov Ukrayna Neft və Qaz Akademiyasının və Rusiya Təbii Elmlər Akademiyasının Fəxri üzvü, “Azərbaycan neft təsərrüfatı” jurnalının redaksiya heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidenti yanındı Ali Attestasiya Komissiyasının Ekspert Şurası sədrinin müaviniidir. 2010-cu ildə nanoelm və nanotexnologiyalar sahəsində UNESCO mükafatına layiq görülmüşdür. 2011–2014-ci illərdə SOCAR “Nanotexnologiyalar” Departamentiñin rəisi vəzifələrində çalışmışdır. Ömrünün müdrik çəgini yaşıyan professor E.Şahbazov SOCAR-in “Neftqazelmitadqiqatlayıh” İnstitutu direktorunun müşaviri, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rektorunun müşaviri vəzifələrində işləmiş, hal-hazırda isə “Azərbaycan neft təsərrüfatı” jurnalı redaksiyası baş redaktorunun ümumi məsələlər üzrə müavini vəzifəsində yorulmadan çalışır. Onun rəhbərliyi, bilavasita təşəbbüsü və iştirakı ilə maraqlı elmi layihələr işlənilir. Bu layihələrə təkcə SOCAR-in alim və mütxəssisləri deyil, həmçinin ölkəmizin nüfuzlu elm və tədris müəssisələrinin, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun, Geologiya və Geofizika İnstitutunun, Dendrologiya İnstitutunun ziyalıları da cəlb olunurlar.

1993-cü ildən Ukrayna Neft-Qaz Akademiyasının, 2014-cü ildə isə Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvüdür. 2010-ci ildə isə E.Q.Şahbazov Nanoelm və nanotexnologiyaların inkişafında xidmətlərinə görə UNESCO mükafatına layiq görülmüşdür və elmi nailiyyətləri UNESCO ensiklopediyasına daxil edilmiş ilk milli sərvətlərimizdəndir. Bundan əlavə o, “Qızıl qələm” media mükafatı laureatıdır.

Artıq 20 ildən çoxdur ki, E.Q.Şahbazov AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə” laboratoriyasına rəhbərlik edir.

Eldar müəllim an böyük müəllimlərindən olan akademik Azad Mirzəcanzadə ruhunu öz varlığı, bütün dünyası ilə yaşadanlardandır. Fundamental tədqiqatların elmi rəhbəri, baş icraçı, həm də təbliğatçı olan Eldar müəllim innovasiya layihələrinin yeni səviyyəyə yüksəlməsində nanotexnologiyaların imkanlarından məhərətlə istifadə edərək bir sira natiçələr əldə etmişdir. “Kiçik təsir və həyacan” effektinin neft elminə, sonradan isə neft sənayesində nanotexnologiyalara göstərilən professor Eldar Şahbazovun adı ilə bağlıdır.

Zəngin həyat tacribəsi, peşəkarlığı, işgüzarlığı, təşəbbüskarlığı ilə seçilən Eldar müəllim bütün həyatını neft maşın və avadanlıqlarının etibarlığının artırılması ilə bağlı tədqiqat işlərinə, neft sənayesində nanotexnologiyaların yaradılması, onların tədqiqi və istehsalatda geniş tətbiq olunma işinə həsr etmişdir. Belə ki, o, qeyd olunan texnologiyaların elmi-nəzəri əsası olan “kiçik təsir və həyacan” effektinin müəllifidir. Göstərilən istiqamətlər üzrə Eldar müəllim tərəfindən təkcə SOCAR-da deyil, ölkənin bir sira elm və tədris müəssisələrində fundamental tədqiqatları aparmağa imkan verən kollektivlər formalşmışdır. Onun elmi rəhbərliyi ilə on iki namizədlik dissertasiya işi müdafiə olunub və hazırda üç doktorantı dissertasiya işi üzərində tədqiqatlarını uğurla davam etdirir. E.Q.Şahbazov 165 elmi əsərin, o cümlədən 22 patentin, 12 monoqrafiyanın müəllifidir.

O, SOCAR nailiyyətləriñə dair ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Rusiya, Çin və digər ölkələrdə elmi məruzələrlə çıxışlar etmişdir.

Ölkə prezidentinin sərəncamı ilə 2009-cu ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Fəxri neftçi” döş nişanı ilə təltif edilmişdir.

Hörmətli Eldar müəllim!

Sizi yubileyiniz münasibətilə səmimi qəlbən təbrik edir, Sizə cansağlığı, ailə səadəti, elmi işlərinizdə yeni uğurlar arzulayıraq.

“Azərbaycan neft təsərrüfatı” jurnalının
redaksiya heyəti və kollektivi